

“Cybernet” MMC

31 dekabr 2025-ci il tarixinə

**Beynəlxalq Maliyyə Hesabatı Standartlarına
uyğun Konsolidasiya Edilmiş Maliyyə Hesabatları
və Müstəqil Auditorun Hesabatı**



Müstəqil Auditorun Hesabatı

“Cybernet” MMC-nin Səhmdarına və Rəhbərliyinə

Rəy

Bizim fikrimizcə, hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Cybernet” MMC-nin (“Şirkət”) və onun törəmə müəssisəsinin (birlikdə “Qrup”) 31 dekabr 2025-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə nəticələrini və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkətini BMHS Uçotu Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Auditin predmeti

Qrupun konsolidasiya edilmiş maliyyə hesabatları aşağıdakılardan ibarətdir:

- 31 dekabr 2025-ci il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- mühüm uçot siyasəti prinsipləri və digər izahedici məlumatlar daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatları üzrə qeydlər.

Rəy üçün əsas

Biz auditə Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz rəyimizin Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Müstəqillik

Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurası tərəfindən dərc edilmiş Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (IESBA Məcəlləsi) uyğun olaraq Qrupdan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz, həmçinin etika ilə bağlı digər öhdəliklərimizi IESBA Məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik.

Konsolidasiya edilmiş maliyyə hesabatlarına görə rəhbərliyin və idarəetməyə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik konsolidasiya edilmiş maliyyə hesabatlarının BMHS Uçotu Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fırıldaqçılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Qrupu ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Qrupun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz bütövlükdə konsolidasiya edilmiş maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yarana bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin konsolidasiya edilmiş maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Konsolidasiya edilmiş maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sisteminə sui-istifadə halları daxil ola bilər.
- Qrupun daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətlərinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Qrupun fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə konsolidasiya edilmiş maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Qrupun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.

- Məlumatların açıqlanması da daxil olmaqla, konsolidasiya edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin konsolidasiya edilmiş maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.
- Konsolidasiya edilmiş maliyyə hesabatlarına dair rəy formalaşdırmaq üçün əsas kimi Qrup daxilindəki müəssisələrin və ya struktur vahidlərinin maliyyə məlumatlarına dair yetərli müvafiq audit sübutları əldə etmək üçün qrup auditini planlaşdırır və həyata keçiririk. Biz qrup auditinin məqsədləri üçün yerinə yetirilmiş audit işinin istiqamətləndirilməsi, nəzarəti və təhlil edilməsinə görə cavabdehik. Biz auditor rəyimizə görə tam məsuliyyət daşıyıyıq.

Biz idarəetməyə məsul şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

PrisewaterhouseCoopers Audit Azerbaijan LLC

Bakı, Azərbaycan Respublikası

30 iyul 2026-cı il

"Cybernet" MMC
Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat

Azərbaycan manatı ilə	Qeyd	31 dekabr 2025	31 dekabr 2024
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Əsas vəsaitlər	8	490,581	452,887
İstifadə hüquqlu aktivlər	9	582,134	840,861
Qeyri-maddi aktivlər		45,473	42,412
Təxirə salınmış mənfəət vergisi aktivləri		24,771	21,085
Birgə müəssisəyə investisiya qoyuluşu	10	-	5
Cəmi uzunmüddətli aktivlər		1,142,959	1,357,250
Qısamüddətli aktivlər			
Mal-material ehtiyatları	11	759,136	463,463
Ticarət və digər debitor borcları	12	333,419	843,390
Pul vəsaitləri və onların ekvivalentləri	13	2,315,906	3,455,653
Sair aktivlər	14	758,036	873,875
Cəmi qısamüddətli aktivlər		4,166,497	5,636,381
CƏMİ AKTİVLƏR		5,309,456	6,993,631
KAPİTAL			
Nizamnamə kapitalı	15	10,000	10,000
Bölüşdürülməmiş mənfəət		2,080,328	3,761,030
Şirkətin səhmdarına aid olan kapital		2,090,328	3,771,030
Nəzarət olunmayan iştirak payı		(8,242)	(7,410)
CƏMİ KAPİTAL		2,082,086	3,763,620
ÖHDƏLİKLƏR			
Uzunmüddətli öhdəliklər			
İcarə öhdəlikləri	9	412,447	696,513
Cəmi uzunmüddətli öhdəliklər		412,447	696,513
Qısamüddətli öhdəliklər			
İcarə öhdəlikləri	9	284,066	248,741
Ticarət və digər kreditör borcları	16	2,530,857	2,284,757
Cəmi qısamüddətli öhdəliklər		2,814,923	2,533,498
CƏMİ ÖHDƏLİKLƏR		3,227,370	3,230,011
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL		5,309,456	6,993,631

30 iyul 2026-cı il tarixində Rəhbərliyin adından buraxılış üçün təsdiqlənmiş və imzalanmışdır:




 Seide Hüseynova
 Maliyyə Direktoru

"Cybernet" MMC**Konsolidasiya edilmiş mənfəət və ya zərər və sair məcmu gəlir haqqında hesabat**

<i>Azərbaycan manatı ilə</i>	Qeyd	2025	2024
Müştərilərlə müqavilələr üzrə gəlir	18	13,459,618	13,984,621
Satışların və xidmətlərin maya dəyəri üzrə xərclər	19	(12,133,723)	(10,584,246)
Ümumi mənfəət		1,325,895	3,400,375
İnzibati və sair əməliyyat xərcləri	20	(2,622,199)	(2,684,486)
Sair gəlirlər	21	22,343	13,001
Əməliyyat (zərəri)/mənfəəti		(1,273,961)	728,890
Maliyyə xərcləri	22	(111,259)	(152,620)
Vergidən əvvəlki (zərər)/mənfəət		(1,385,220)	576,270
Mənfəət vergisi gəliri/(xərçi)	23	3,686	6,077
İL ÜZRƏ (ZƏRƏR)/MƏNFƏƏT		(1,381,534)	582,347
(Zərərin)/mənfəətin:			
- Şirkətin səhmdarına aid olan hissəsi		(1,380,702)	584,510
- Nəzarət olunmayan iştirak payına aid olan hissəsi		(832)	(2,163)
İl üzrə (zərər)/mənfəət		(1,381,534)	582,347
Cəmi məcmu (zərərin)/gəlirin:			
- Şirkətin səhmdarına aid olan hissəsi		(1,380,702)	584,510
- Nəzarət olunmayan iştirak payına aid olan hissəsi		(832)	(2,163)
İl üzrə cəmi məcmu (zərər)/gəlir		(1,381,534)	582,347

"Cybernet" MMC
Konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat

	Nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət	Nəzarət olunmayan iştirak payı	Cəmi
<i>Azərbaycan manatı ilə</i>				
1 yanvar 2024-cü il tarixinə qalıq	10,000	3,776,520	(5247)	3,781,273
II üzrə mənfəət/(zərər)	-	584,510	(2,163)	582,347
Cəmi məcmu gəlir/(zərər)	-	584,510	(2,163)	582,347
Elan edilmiş dividendlər	-	(600,000)	-	(600,000)
31 dekabr 2024-cü il tarixinə qalıq	10,000	3,761,030	(7,410)	3,763,620
II üzrə zərər	-	(1,380,702)	(832)	(1,381,534)
Cəmi məcmu zərər	-	(1,380,702)	(832)	(1,381,534)
Elan edilmiş dividendlər	-	(300,000)	-	(300,000)
31 dekabr 2025-ci il tarixinə qalıq	10,000	2,080,328	(8,242)	2,082,086

Azərbaycan manatı ilə	Qeyd	2025	2024
Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Vergidən əvvəlki (zərər)/mənfəət		(1,385,220)	576,270
Düzəlişlər:			
Əsas vəsaitlərin və istifadə hüquqlu aktivlərin amortizasiyası	8,9	440,263	442,000
Qeyri-maddi aktivlərin amortizasiyası		-	9,126
Əsas vəsaitlərin silinməsi üzrə gəlir çıxılmaqla zərər	21	-	(4,701)
Maliyyə xərcləri	22	111,259	152,620
Məzənnə fərqləri	21	(22,343)	(8,300)
Digər nağdsız əməliyyat xərcləri		5	46,555
Ticarət və digər debitor borcları üzrə xalis dəyərsizləşmə zərəri	12	18,518	17,771
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		(837,518)	1,231,341
Ticarət və digər debitor borclarında azalma/(artım)	12	491,453	(79,867)
Mal-material ehtiyatlarında azalma/(artım)	11	(295,673)	(35,427)
Sair aktivlərdə azalma	14	115,839	(51,504)
Ticarət və digər kreditor borclarında azalma	16	253,375	366,960
Müqavilə öhdəliklərində (azalma)/artım		-	(114,024)
Dövriyyə kapitalında dəyişikliklər		564,994	86,138
Ödənilmiş faizlər	22	(111,259)	(152,620)
Ödənilmiş mənfəət vergisi		-	-
Əməliyyat fəaliyyəti üzrə daxil olan/istifadə edilən xalis pul vəsaitləri		(383,783)	1,164,859
İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
Əsas vəsaitlərin alınması	8	(219,230)	(109,167)
Əsas vəsaitlərin satılmasından daxilolmalar		-	6,356
Qeyri-maddi aktivlərin alınması		(3,061)	(42,408)
Birgə müəssisənin satın alınması		-	(5)
İnvestisiya fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(222,291)	(145,224)
Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti			
İcarə öhdəlikləri üzrə əsas borcun ödənilməsi	17	(248,741)	(217,396)
Borc öhdəlikləri üzrə daxilolmalar	17	-	760,000
Borc öhdəliklərinin qaytarılması	17	-	(760,000)
Ödənilmiş dividendlər		(300,000)	(600,000)
Maliyyələşdirmə fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri		(548,741)	(817,396)
Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri		15,068	2,336
İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri		3,455,653	3,251,078
İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri	13	2,315,906	3,455,653